

Rəna RÜSTƏMOVA  
Gənəcə Dövlət Universiteti, böyük laborant

## HÜSEYN CAVİDİN ƏDƏBİ İRSİNDƏ QƏHRƏMANLIQ KONSEPSİYASI

Hüseyin Cavid istedadlı şair və dramaturq kimi ədəbiyyatımızın ən yaxşı ənənələrini layiqincə davam etdirən nəhəng fikir və söz korifeylərindən öncülü kimi yaddaşlarda silinməz iz qoymuşdur. Büyük Cavidin çoxşaxəli ədəbi yaradıcılığında, habelə geniş ictimai-pedaqoji irsində insan konsepsiyası, onun əqli, mənəvi, əxlaqi-iradi və fiziki tərbiyəsi mühüm yer tutur. Cavidə görə, kamil insanı fiziki-cismanı baxımdan yetkin olmadan təsəvvür etmək qeyri-mümkündür. Odur ki, böyük maarifçi öz pedaqoji fəaliyyətində ahəngdar və hərtərəlli nəslin yetişdirilib formallaşmasında fiziki tərbiyə və sağlamlıq məsələlərinə lazımı diqqətin artırılmasının zəruriliyini xüsusi qeyd edirdi.

H.Cavidin ədəbi irsi elə bir zəngin xəzinədir ki, onu araşdırıqca qədim türklərin alp-ərdəmli soy-kökündə, etnogenezində qərarlaşmış qəhrəmanlıq, ığidlik əlamətləri qanına, canına hopmuş, onların mənəvi ruhlarının mayası olan yaşayış qayda-qanunları, həyat tərzi qayesinə dərindən yaxınlaşırsan. Cavidin "Topal Teymur" əsəri türk xalqının böyük sərkərdəsi Fateh Teymura həsr olunsa da, əsərdə yalnız Türküstanın deyil, bütövlükdə Turan aləminin uzaq qırınlarından gələn alp-ərənlik ruhu çırpınır. Əsərdə Teymurun yeni bir savaşa hazırlaşğından xəbərdar olan Olqa Orxana deyir: "Halbuki, onun üzündə heç bir şiddet və həyəcan izi yox..." hər zamankı vüqar və ciddiyyəti, hər zamankı hali üstündə".

Şair Orxanın sözləri ilə böyük iradi güc, səbr, dözümə malik olan qaplan şücaətli sərkərdənin daxili aləmini açıqlayır. Yəni, Cavid təkcə böyük sərkərdə olan Teymur obrazının təhlilinə çalışır, o, eyni zamanda, fiziki-iradi keyfiyyətlərin insan xarakterində yaratlığı dəyişiklikləri, onun sonrakı fəaliyyətində əldə edəcəyi qabiliyyətlərin ilkin əsası kimi qabarıq cizgilərlə verir.

Həyati təcrübələr təsdiq etmişdir ki, çətin, ağır sınaqlara tab gətirmək üçün, hər şeydən önce, insanların iradəsi tərbiyə edilməlidir. Heç təsadüfi deyil ki, qəhrəmanlığı yaradan böyük iradi əzm, təmkin, dəyanət, fiziki inkişaf, xarakter və özünəninadır.

H.Cavid cəsarəti, hünəri qarşısında baş əyidiyi, səcdə etdiyi, sevərək yaratdığı böyük Əmir Teymurun yenilməz bir şəxsiyyət kimi formallaşmasında fiziki tərbiyə amillərinin, o cümlədən, mahir minicillik qabiliyyəti, ox-yay süzdürməsi, qlınc çalması, qurşaq tutması, habelə, səriştəli bir səyyad kimi ovçuluqda ad qazanması ilə yanaşı, gözəl şahmat bacarığını da vurgulayırlar: "Mən xəqanlar xəqanı, Turağay oğlu Teymur derlər. Mən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmərəni, özüm Gürgan nəslinin baş qəhrəmanı..."

Yerə, göyə siğmayan fəhm-fərasət, iti, çevik yaddaş, tanrıının bəxş etdiyi cəsarət, qətiyyət, cismani dözüm və intəhasız fiziki qüdrət... hamısı bu diribaş türk cocuğunun cismini bələmişdi. Büyük hökmərən sonra istehzalı təbəssümələ əlavə edir: "Mən on iki yaşında ikən kəndimdə bir fərasət və böyükük duymağa başladım. Mənimlə görüşənləri ciddi bir vüqar və hörmətlə qubul edərdim. On səkkiz yaşimdə minicillik və avçılığa həvəs etdim. Vəqtimin çoxunu Quran oxumaqda, şahmat oynamada və at oynatmaqdə keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyin Kürd ilə savaşdım. İlyas Xocaya qoşдум, vəzirinlə pozusudum. Oradan uzaqlaşdım, türkmənlərə əsir düşdüm. Sonra bir çox arkadaşa buluştum. Blucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə aqsaq qaldım. Əvət mənəm yaralı arslan, mənəm Topal Qaplan".

Cavidin "Topal Teymur" əsərindəki mübariz ruh o dövrün türk məşətindən, onun qaynar hayatından doğmuşdur. Məlum həqiqətdir ki, qədim türk tayfaları döyükən nəşillər olub öz güzəranlarını, gün-dırriklərini hərb, savaş gücünə yaratmışlar. Dövrün ruhu, uzun müddət mübarizə meydənlərinə davam gətirmək üçün bir çox fiziki təmərinlərin, iradi keyfiyyətlərin, güc-qüvvət

püxtələşdirən savaşların aşilanmasını tələb edirdi. Cavid Teymur obrazının sadə təsvirində də həmin keyfiyyətləri elə bir ustalıqla təsvir edir ki, oxucu dərhal "bu orta boylu, qavi bünyəli, omuzları geniş, barmaqları yuvarlaq, qılçaları uzun, əzəlatı gayət sağlam" şəxsiyyətdə daxili səbat, böyük iradi qüvvə hiss edilir. Türk sərkərdəsinin qanlı, amansız qovğa və döyüslərdən hər dəfə qalibiyyyətlə çıxmamasının başlıca səbəblərindən biri də türklərin hələ uşaqkən dava, savaş meydanlarında bərkiməsindən irəli gəlir: "Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı mühəribələrə ölüruz... Mühəribədə ölenlər evdə ölenlərdən sayca daha azdır. Məncə mübarizəsiz bin ömür, ömür deyil... Biz türklər qürur və nəşə verən bir şey varsa, o da mühəribə, o da qabiliyyətdir".

Cahanşüməl bir sərkərdə, qüdrətli cahangir olan Teymur şəxsiyyəti insana hörmət, igitdə, mərdə böyük sədaqət hissi təlqin edir. İldirim Bəyazidi əsir aldığı zaman ona rişxəndlə yazdı, kinli, acı və zəhərlili sözləri unudaraq deyir: "İştə, man bu məktubdakı sözlərizizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, həttə məhbəbatınızı də qazanmaq istərəm".

Məğribdən-məşriqə qədər hüdudsuz əraziləri dünyaya meydan sulayan Teymurun iradəsi qanlı mübarihələrdə, qovğalı savaşlarda, cəng döyüslərində formalşmışdır. Mütəşəkkil və nizami ordusu ilə dünyani lərzəyə salan Teymur iti zehni, dəmir iradəsi, böyük siyaseti ilə nəinki şərq aləmində, eləcə də qərbə tanınan, qəbul edilən hərb xadimi kimi ən nəhəng simalardan biri olmuşdur: "Sonra Cetləri boğdum, Cığatay elini Mavərənnəhərdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümüz keçirdim. Bəlx şəhərinə vardım, Əmir Hüseynin işini bitirdim. Təkərə Səmərqəndə döndüm. Əmir elan olundum. Qəmərəddinlə çarpışib qalib gəldim; Qızı Dilşad ağayı aldım. Xərəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı. Kürdüstan təslim olaraq qurtuldu, Ermənistən və Gürcüstan xəracgüzərim oldu. Qaraqoyunlular üşyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. Əvət mənəm cahangir dahı!... Mənəm hərəkət allahı!..."

H.Cavidin layiqli tədqiqatçılarından olan, yaradıcılığının çıxəkləndiyi bir dövrdə dünyasını çox erkən dəyişən məhrum tənqidçi Məsud Əlioğlu ədibin fiziki yaradıcılığında iradi - əxlaqi, əqli və intellektual baxımdan öz oxşarı olan fikir və qılinc cahangirlərinə istək və arzularını açıqlayır: "Cavid qəhrəmanlığın, cəngavərliyin pafosunda bütün ruhu ilə yaxından bağlı olmuş və əzəmətli şəxsiyyətlərin bədii surətinə rəsm etməkdən daxili nəşə və sevinc duymuşdur".

Dahi dramaturqumuz pərəstiş etdiyi, həm də mahir bilicisi olduğu şahmatdan personajların dili ilə, istər obrazlı, istərsə də bədii ifadə vasitəsi kimi məcəzə şəklində yaradıcılığında bu oyuna mühüm yer ayırrırdı. Qaynaqların məlumatına görə, bütün mənəni ömrünün hərəbə həsr etmiş, saysız qovğa və gənc savaşlarda bərkimis türkün cahangir sərkərdəsi asudə vaxtarında şahmata sarılmış.

Böyük xaganın həyatında şahmatla bağlı bəzi maraqlı məqamlara diger mənbələrdə də tövsiyə edilir. "İldirimi Şahənşah Teymurun çadırına gətirdilər. Deyir o vaxt qələbə calındığını görən Teymur oğlu Şahruxlə şətrəncə oynayırdı. Xidmətçi İldirimin götürilmə xəbəriylə çadırı girdiyi an Teymur şahı ilə qarşidakı qalanı və "Şah ruh!" demişdi ("ruh" şahmatda qala daşınının adıdır, yəni - top-M.A.). Bu qəribə təsadüfdən sonra Əmirin əsl adı Mühipuddünya Səid Bahadır olan oğlu Şahrux adını aldı".

Tarixən türkün düşmənləri tərəfindən dünyaya zalim, zülmkar və qanıçan bir fateh kimi təqdim edilən Əmir Teymur şəxsiyyəti, Cavid yaradıcılığında rus şovinist imperiyasının tüğyan etdiyi bir dövrdə yüksək sənətkarlıqla təsvir edilmişdir. Yurduna, xalqına sonsuz məhəbbəti, ordusuna, əsgərinə qayğıkeş münasibəti, öz ulularından əxz etdiyi ağıl, iradə, səbr, fitri istedad mözh qüdrəti Teymur şəxsiyyətini xarakterize edən yüksək insanı keyfiyyətlərdir. "Orxan! Əcələ edirsən, mən səni alçaltmaq deyil, yalnız imtahan etmək istədim." Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış kiçik bir piyadani qeyb etmək istəməz. Halbuki sən cəsur və efsiz bir qəhrəmansan. Əvət, sənin məhərət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayıdı, o dəyərləri yadigarı mükafat olaraq sənə bağışladım. Fəqət qəlbin onun, düşüncə və biliklərin bizim olsun".

H.Cavid "Şeyda" əsərində zülmə, istismara, haqsızlığa dözməyən azad, mütərəqqi fikirli Şeyda mürəttibləri mübarizəyə, inqilaba səsləyir, əzazil rus çarının istibdadına qarşı üşyana

haraylayır. "Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruhla meydana atıldı. Öylə qəddar, zalim bir imperatora qalib geldi. Zöhhaki məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi. Fəqət atəşli bir qəlbə inqilaba başladı, öylə xunxar, məgrur bir hökmənin taxtını başına çevirdi. Məcid əfəndi kimdir?... Yalmız o deyil, hətta onu qudurdan qocaman rus çarlığı belə bu günyərin yerin dibinə batar."

Əsərdə Şeyda öz tale və xoşbəxtliyini istiqal savaşında axtarır. Onun fikirlərini əxz edən mürəttiblər:

İştə yalnız qeyrət və cəsarət istəyir...

Əvət, yalnız səbat və mətanət istəyir.

Həmin əsərin digər bir yerində isə, birinci mürəttibin dili ilə əsərət zəncirindən, zülm buxovundan qurtulmaq üçün yalnız və yalnız kişicəsinə mətanət, ərcəsinə hünər, türkəsinə bitkin bir qeyrətin olması zəruriliyi vurgulayır: "Birinci mürəttib "İştə çarəsi qolay!... Yalnız kəmiyyət, qeyrət lazımlı... Yalnız ərkəkə mətanət lazımlı... Yoxsa, hərərət kimi üzü üstə süründükə, əsla ağ gün görmiyəcəyik. Həm də gündən-günə əzilib məhv olacaq".

Ədibin "İblis" əsərində zətnə alicənab, humanist, nəcib vəhşiyyər bir insan kimi təqdim edilən Elxan, həm də qorxmaz, fədakar bir surətdir. Elxan həm də nəcib və təmiz adamların dadına çatır, onlara dərhal əl tutub fəlakətdən xilas edir. O, son məqamda mücərrəd ideallara qapanıb, fəvqəladə, ilahi bir qüvvəyə malik olmağa xəyal bəsləyir. Elxan ideal bir arzu ilə, allaha sığınmaq, ası olmaq arzusu ilə yaşıyır.

Məslək və amal rəmzi, cəsarət və qətiyyət mütəmməsi olan Cavid yaradıcılığında "Həyat mübarizəsi" mövzusu xususlu əlahiddə yer tutur. Şairin "İblis", "Haqqını sən mübarizə ilə alarsın" və s. əsərlərində bu problem daha ətraflı açıqlanır. Vaxtilə zorakılıq, əsərat, köləlik, məlunluq və s. kimi mürtəcə, təcavüzkar qüvvələri yox edib, azadlıq haqqını qazanmaq üçün o, xalqı mübariz olmağa, fədakarlıq göstərməyə səsləyir.

H.Cavid "Xəyyam" pyesində türkün fəvqəlbəşər cahangirlərindən olan səlcuq hökməndə Alp Arslanın coşğun döyüş ehtirasını, vürüş meydanlarında qeyzlənmiş şir kimi göstərdiyi əfsanəvi hünər və rəşadətini, yenilməzliyini yada salır.

Şair nəhayətsiz güc və dözüma, dəmir iradəyə malik ulu babasının cahangırılıyindən sanki həzz duyur, ulu xələfinin yenilməz rəşadətini vəsf etməkdən ilham alaraq yüksək poetik ustalıqla onu təsvir edir:

Alp Arslan, o məgrur insan

Geri dönmüş sanıram Ceyhundan.

Orada etmişdi əshali üşyan,

Görünür, susmuş o qızığın tufan.

Səlcuqların növbəti cəng savaşında rumlar üzərində parlaq qələbə çalmış Alp Arslanın şərəfinə təmtəraqlı zifayət verilir. Qüdrətli xaganın bu müzəffər yürüşündən xoşnud olan xalqa Xacə Nizam (Xacə Nizammülməlk Həsən ibn Əli, səlcuq sultanlarından Alp Arslan və Məlik şahın vəziri olmuşdur - M.A.) böyük sərkərdənin bahadırlıq şücaətini, yenilməz qəhrəmanlığını haqlı olaraq dərin fərəh və ilhamla vəsf edir:

Sarayın iştə böyük aləmi var...

Şanlı bayramdır, əzizim, bu gecə,

Var ziyaftələ geniş əyləncə.

Bu gün Alp Arslan için xoş bir gün,

Qeyşari-Ruma o gəlmış üstün.

Böyük ədibin 1910 - cu ildə yazdığı birpərdəli "Ana" pyesi onun ilk mənzum dramıdır. Əsərdə təsvir olunmuş hadisələr Dağıstan mühitində cərəyan edir. Pyesin qəhrəmanı Səlma xanım əsərdə təsvir olunmuş hadisələr Dağıstan mühitində cərəyan edir. Pyesin qəhrəmanı Səlma xanım qorxubilməz, aslan üzəkli, məgrur bir qədəmdir. Onun Qanpolad adlı oğlu da hünərvər, mərd və mübariz bir gəndərdir. Ana qəddar, canı, başkasən, quduz xisəlti adamların təqibinə sinə gərərək öz ciyərparasını ərenlərə xas iğidliklə, mərdliklə mühafizə edir:

...Bütün dünya toplarıb gəlsə hərgiz,  
Allah şahid, mən onu verməm ələ.  
İnsaf yoxmu? Səlma ölməmiş hələ!

Dramaturq "Maral" adlı əsərində türk sərkərdələrini, fütuhatlar fəth etmiş nəcib, ali, adil və fəzil padşah və xaqanlarını qədərincə tanımadığımızdan dərin təəssüf hissi keçirir.

Ədibin fikrincə, türkün cavansır oğulları bütün cahanda öz yüksək başəri keyfiyyətləri, mərdanəliyi və səmimiliyilə tanınıblar. Odur ki, Cavid yaradıcılığında türkün tarixən haqq, ədalət, vicedan naminə çarpışan hökmədarları ilə öyünbü fəxarət duymağımıza qadağa qoyanlara qarşı mübarizəyə qalxır. Yüksək intellekti, dərin eruditiyası, zəkəvəti və səbatlığı ilə heyrət doğuran Qazi Bürhanəddin, Mirzə Cahanşah Həqiqi, Şah İsmayıł Xətai, Hüseyin Bayqara, Şəhrux Mirzə, Uluq Bəy, I Mahmud, II Mahmud və b. neçə-neçə cəmi xaqanlarımız böyük filosof, mütəfəkkir, rəssam, musiqişünas, xəttat, maarifçi, şair olmaqları ilə yanaşı, həm də qılınc və söz bahadırı kimi solmaz şöhrətlərile tarixdə silinməz izlər qoymuşlar.

### **ƏDƏBİYYAT:**

1. Yusif Aslanov. Hüseyin Cavidin söz dünyası. Bakı, 2007.
2. Mirabbas Aslanov. Dramatik əsərlərin tədrisi metodikası. Bakı, 1964.
3. Teymur Əhmədov. Azərbaycan sovet yazıçıları. Bakı, 1987.
4. Hüseyin Cavid. Dram əsərləri. Bakı, 1975.
5. Hüseyin Cavid. Seçilmiş əsərləri. Bakı, 1980.

### **SUMMARY**

Today, there is a great need today for promoting and encouraging Cavid's bravery and heroic motives, which have an unmatched coexistence with his words as the eldest son of all times, with remarkable services in the enrichment of Azerbaijani literature. We have to admit that there is a great need for the glorious history, glory and honor, the Cavid wing, the Teymur's grave, the sword of the Teymur, the Ertugrul cries, the Orkhan's disaster, the indefatigable. And, as a very serious matter it is needed decisive solution.